

AZƏRBAYCAN RESPUBLİKASI

Əlyazmasının hüququnda

**QARACİYƏRDƏ REPERFUZİYA SİNDROMUNUN
TÖRƏTDİYİ MORFOLOJİ, BİOKİMYƏVİ DƏYİŞİKLİKLƏR
VƏ ONLARIN PATOGENEZİNDƏ ANTİOKSİDANT
MÜDAFIƏ SİSTEMİNİN ROLU**

İxtisas: 3242.01 «Patoloji anatomiya»

Elm sahəsi: «Tibb elmləri»

İddiaçı: **Mirhafiz İbrahim oğlu Mirzəyev**

Fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Bakı – 2024

Dissertasiya işi Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində və Patoloji anatomiya kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər: Tibb elmlər doktoru, professor
Ədalət Baybala oğlu Həsənov

Rəsmi opponentlər: Professor
Mehmet Akif Çiftçioglu


Tibb üzrə fəlsəfə doktoru, dosent
Fikrət Xanhüseyn oğlu Əliyev

Tibb üzrə fəlsəfə doktoru
Səhin Şalbuş oğlu Osmanov

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən BED 4.20 Dissertasiya şurası

Dissertasiya şurasının sədri: Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tibb elmlər doktoru, professor

Südeif Bəşir oğlu İmamverdiyev

Dissertasiya şurasının elmi katibi: Tibb elmləri doktoru, professor

Habil Kamil oğlu Muradov

Elmi seminarın sədri: Əməkdar elm xadimi, REA-nın xarici üzvü, tibb elmləri doktoru, professor

Vaqif Bilas oğlu Şadlinski



İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Qaraciyər sirrozu, yayılmış absesləri, xərçəngi və digər xəstəlikləri bu gün qarın boşluğu orqanları xəstəlikləri arasında ön sıradə durur və çox zaman ölümlə nəticələnir. Ona görə də qaraciyər xəstəliklərinin müalicəsinin daha səmərəli metodlarının işlənilib hazırlanması tibb elminin prioretet sahələrindən birinə çevrilmişdir.

Bu problemin ön sıraya çıxarılması sayəsində vaxtı ilə müalicəsi mümkün hesab edilməyən qaraciyər xərçəngi, qaraciyərin sirrozu və işemiyası artıq qaraciyər köçürülməsinin praktik təbabətə tətbiq edilməsi ilə öz həllini tapmışdır¹. Bu gün qaraciyərin köçürülməsi qaraciyər sirrozu və qaraciyər xərçənginin radikal müalicəsi hesab olunur. Lakin bütün bu müsbət nəticələrə baxmayaraq qaraciyər köçürülməsi və ondan sonrakı dövrlərdə bir sıra problemlərin ortaya çıxması bu mütərəqqi metodun müalicəvi təsirinin meydana çıxmışında bir sıra problemlər yaradır. Belə problemlərdən biri də transplantasiyadan sonra yaranmış reperfuziya sindromudur². Məlumdur ki, qaraciyər transplantasiyası və eləcə də onun geniş həcmli rezeksiyası zamanı kəskin qan itirmənin qarşısını almaq məqsədilə həmin sahəni qidalandıran və oradan çıxan damarlar müvəqqəti olaraq sixacla bağlanır. Bu zaman qidalanması müvəqqəti olaraq dayandırılmış üzvlərdə işemiya yaranır və bu zaman çərçivəsində qansız qalmış nahiyyədə hepatositlərdə, Kupfer və endotelial hüceyrələrdə əsas enerji mənbəyi hesab olunan ATF sürətlə məsrəf olunur. Bunun nəticəsi olaraq toksiki təsirli metabolitlər meydana çıxaraq hüceyrəarası sahəyə top-lanırlar³.

¹ Андреицева, О.И. Трансплантация печени при первичном раке. // – Тез. Док-ов Здоровье столицы 2008. – с.203-204.

² Ходосовский, М.Н. Коррекция окислительных повреждений при синдроме ишемии-реперфузии печени. // – Журнал Гродненского гос. Медицинского университета 2016, № 4, – с.20-25.

³ Contaldo, C., Elsherbiny, A., Lindenblatt, N. [et al.] Erythropoietin enhances oxygenation in critically perfused tissue through modulation of nitric oxide synthase. //– Shock, 2009, Vol.31, № 6, – p.599-606.

Cərrahi əməliyyat başa çatdıqdan sonra qan axınının bərpası anından başlayaraq orada əmələ gəlmış toksiki məhsullar orqanizmdə dövr edərək endogen intoksikasiya yaratmaqla bir sıra üzvlərin o, cümlədən qaraciyər metabolizminin tarazlığını pozur⁴. Pozulmuş metabolizmdən törənən toksiki maddələrin miqdarı ifrat dərəcəyə çatdığı hallarda intoksikasiya toksemitiyaya keçərək toksiki şokla və hətta orqan çatmamazlığına səbəb olur⁵. Bütün bu göstərilən amillər aparılan rekonstruktiv bərpaedici cərrahi əməliyyatın nəticələrini əngəllədir, bəzi hallarda isə yararsız vəziyyətə salır. Bununla bağlı olaraq reperfuzion sindromun patogenezi və profilaktikası haqqında çox saylı tədqiqat işləri aparılmışdır. Aparılan çox sayılı tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, reperfuziya nəticəsində qaraciyərin zədələnməsi 2 fazada gedir. 1-ci faza erkən faza olub kəsilmiş qan dövranın bərpasının 6 saatlıq dövrünü əhatə edir. Bu dövr ərzində reperfuziya zamanı orqana gətirilən toksiki maddələrin təsirindən hepatositlərdə, Kupfer hüceyrələrində və sinusoidal endotelial hüceyrələrdə müxtəlif dərəcəli zədələnmələr baş verir. 6 saatdan sonrakı dövrə isə reperfuziyanın nəticəsi olaraq qaraciyər toxumasında sitokinlər və hemokinlər fəallaşır və onların ardınca qaraciyərdə iltihab başlayır. İltihab prosesinin inkişafı ilə bağlı olaraq qaraciyər toxumásında ion mübadiləsi pozulur, mikrosirkulyator şəbəkənin funksional vəziyyəti zəifləyir və sair fəsadlar inkişaf edir.

Yeni texnologiyaların sürətlə tibbi praktikaya tətbiq edilməsi sayəsində vaxtı ilə müalicəsi mümkünzsız olan qaraciyər xəstəlikləri qaraciyər köcürülməsi ilə öz həllini tapmışdır. Lakin qaraciyər köcürülməsi zamanı ortaya çıxan bir sıra problemlər, xüsusilə transplantasiyadan sonra yaranmış reperfuziya sindromu bu mütərəqqi müalicə metodunun səmərəli nəticələrinə əngəl yaradır⁶.

⁴ Гринев, М .В., Гринев, К.М. Цитокин - ассоциированные нарушения микроциркуляции (ишемический – реперфузионный синдром) в генезе критических состояний. //– Хирургия, им. Н.И.Пирогова, 2010, №12, – с.70-76.

⁵ Алиханов, Р.Б., Кубышкин, В.А. Патофизиологические аспекты реперфузионных повреждений печени. //– Кубанский научный медицинский вестник 2013. № 7, – с.170-173.

⁶ Ходосовский М.Н. Коррекция окислительных повреждений при синдроме ишемии-реперфузии печени. // Журнал Гродненского Гос. Медицинского Университета 2016 №4. Стр. 20-25.

Artıq bir mənalı şəkildə sübüta yetirilmişdir ki, qaraciyər transplantasiya zamanı əməliyyat gedişində qaraciyərdə əmələ gələn, işemik ocaqda yaranmış metabolitlər qanaxımının bərpası zamanı orqan və toxumalara yayılıraq orqanizmin metabolizmini pozur və yaranmış disbalans köcürülmüş qaraciyərin fəaliyyətə başlanmasına müəyyən əngəllər törədir⁷. Göstərilən problemlərin həllinə dair çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq reperfuziya zamanı üzvlərdə baş verən struktur dəyişikliklərlə biokimyəvi və biofiziki proseslər arasında qarışılıqlı əlaqələr aydınlaşdırılmışdır.

Tədqiqat işinin əsas məqsədi: Reperfuzion sindromun müdəttindən asılı olaraq qaraciyər toxumasında oksidativ stressin intensivliyi ilə hepatositlərin strukturunda baş vermiş dəyişikliklərin əlaqəsinin öyrənilməsi və onun əsasında müvafiq profilaktik tədbirlərin hazırlanması.

Tədqiqatın vəzifələrinə aiddir:

1. İşemiya müddətindən asılı olaraq qaraciyər toxumasında oksidativ stressin vəziyyətinin təyini.
2. İşemiya müddətindən asılı olaraq hepatositlərdə antioksidant müdafiə sisteminin vəziyyətinin təyini.
3. Qaraciyərdə oksidativ stressin vəziyyətindən asılı olaraq hepatitolərdə baş vermiş dəyişikliklərin öyrənilməsi.
4. Reperfuziyanın müddətindən asılı olaraq qaraciyər toxumasında oksidativ stressin vəziyyətində və hepatositlərin strukturunda gedən dəyişikliklərin öyrənilməsi.
5. Orqanizmin ümumi antioksidant müdafiə sisteminin yüksəldilməsinin reperfuziyanın qaraciyər toxumasında yaratmış olduğu dəyişikliklərə təsirinin öyrənilməsi.

Tədqiqatın metodları. Ağ siçovulların qaraciyərində işemiya və reperfuziya modelləri yaradılmışdır. Təcrübələr başa çatdıqdan sonra qaraciyərdən homogenat hazırlanmışdır. Homogenatda lipidlərin sərbəst radikallaşma prossesi və antioksidant müdafiə sisteminin vəziyyəti öyrənilmişdir. Bundan əlavə qaraciyərin işemiyaya və

⁷ Eipel C. Regulation of hepatic blood flow: the hepatic arterial buffer response revisited. Eipel C. Abshagen K. and Vollmar B. // World journal of gastroenterology. 2010. Vol 6 №48 p.6046-6057.

reperfuziyaya məruz qalan hissələrindən tikələr götürülərək histoloji preparatlar hazırlanmış və mikroskopik müayinə aparılmışdır. Alınmış kəmiyyət göstəriciləri müasir tövsiyələr əsasında Styudentin t-meyarı, eyni zamanda Uilkokson-Manna-Uitnin qeyri-parametrik U-meyarlarından istifadə etməklə statistik olaraq işlənilmişdir. Tədqiq olunan göstəricilər arasında qarşılıqlı təsirin korrelyativ analizi Brave-Pirson üsulu ilə aparılmışdır. Bütün hallarda Lakin Q.F. tərəfindən hazırlanmış rəhbərlik əsas götürülmüşdür.

Müdafiəyə çıxarılan əsas müddəələr:

1. Qaraciyərdə oksidativ stressin intensivliyi işemiya müddətinə paralel olaraq artır və işemiya müddəti uzandıqca mərkəzi vena ətrafindakı hepatositlərin membranının pozulmasını artırmaqla işemik prosesin inkişafı üçün zəmin yaratır.
2. Qaraciyər arteriyasının sıxlaması zamanı qaraciyər toxumasında antioksidant müdafiə sistemi zəifləməyə doğru yönəlir, lakin 15 dəqiqə müddətində ciddi xarakter almasa da, 30-cu dəqiqədə dərinləşməklə yanaşı təcrübəyə götürülən bütün heyvanları əhatə edir.
3. Reperfuziya zamanı qaraciyər toxumasında yaranmış oksidativ stressin intensivliyi reperfuziyanın və işemiyənin müddətilə korrelyativ əlaqəlidir.
4. İşemiyənin erkən müddətlərində orqanizmin antioksidant müdafiə sisteminin gücləndirilməsi qanaxımının bərpası zamanı inkişaf edən reperfuziya sindromunun hepatositlərə dağıdıcı təsirini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqat işinin elmi yeniliyi. Reperfuzion sindromun inkişaf mexanizmində qaraciyər toxumasında oksidativ stressin rolü aydınlaşdırılmışdır. Reperfuziya sindromu zamanı hepatositlərin membranının zədələnməsi prosesində antioksidant müdafiə sisteminin əsas həlqələrindən olan səthi və strukturdaxili zülal sulfohidril qruplarının rolü sübuta yetirilmişdir. Reperfuziya sindromunun fəsadlarının bərpası üçün optimal işemiya müddəti müəyyən edilmişdir.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti onunla müəyyən edilir ki, alınan nəticələr qaraciyər transplantasiyası zamanı reperfuziya sindromu və onun fəsadlarına dair mövcud məlumatları daha da dəqiqləşdirəcək və

genişləndirəcəkdir. Əldə edilmiş məlumatlar ATU-nun Patoloji anatomiya, Patoloji fiziologiya, Bioloji kimya, Cərrahi xəstəliklər kafedralarının tədris prosesində istifadə oluna bilər. İşemiya müddətinin optimal intervalında orqanizmin antioksidant müdafiə sisteminin gücləndirilməsinin reperfuzion sindromun hepatositlərə dağıdıcı təsirinin profilaktikası üçün əsas vasitə kimi istifadə edilməsinin nəzəri bazası işlənilib hazırlanmışdır. Reperfuzion sindrom zamanı hepatositlərin membranının dağılımasında səthi və strukturadxili zülal sulfohidril qrupunun rolunun açıqlanması sayəsində yeni selektiv dərman preparatlarının istifadəsinin perspektivliyi sübuta yetirilmişdir.

Dissertasiya işinin materiallarının aprobasiyası. Tədqiqat işinin ayrı-ayrı fragmentləri aşağıdakı elmi toplantılarda müzakirə edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş elmi-praktik konfrans (Bakı 2015).

Turaz Akademiya, Türkiyə-Azərbaycan 1-ci Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi. 13-16 Oktyabr (Bakı 2016-cı il).

Science and Education Materials of the XI International research and Practice conference. April 6th-7th Munich 2016 Germany.

Azərbaycanın Dövlət Müstəqilliyyinin bərpasının 25-ci ildönü-münə həsr olunmuş elmi-praktik konfransın materialları. (Bakı 2017).

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransı (Bakı 2018).

Azərbaycan Tibb Universitetinin insan anatomiyası və Tibbi Terminalogiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi praktik konfransı. // dekabr (Bakı 2019-cu il).

Elmi Tədqiqat Mərkəzinin, Patoloji Anatomiya birliyinin, Patoloji Anatomiya kafedrasının əməkdaşlarının birgə elmi yığıncağı (Bakı 2021).

Azərbaycan Tibb Universitetinin nəzdində olan BED 4.20 Dissertasiya şurasının elmi seminarında (Bakı 2024).

Tədqiqatın nəticələri Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya, Patoloji fiziologiya, Bioloji kimya, Cərrahi xəstəliklər

kafedralarında tədris prosesində və müvafiq mühazirələrdə istifadə olunması tövsiyə olunmuşdur.

Dərc olunmuş elmi işlər. Dissertasiya işinin mövzusu üzrə 14 elmi iş dərc olunmuşdur. Onlardan 7-si elmi məqalə, 7-si konfrans materialıdır. 1 məqalə və 1 konfrans materialı xarici ölkə mətbuatında dərc olunmuşdur («Bulletin of surgery in Kazakhstan») və («Science and Education Materials of the XI International research and Practice conference» Munich, Germany). 6 məqalə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi jurnallarda dərc olunmuşdur. Onlardan 2-si (respublika) beynəlxalq xülasələndirmə və indekslənmə sisteminə (SCOPUS) daxil olan dövri elmi nəşrdə dərc olunmuşdur (Azərbaycan Tibb jurnalı 2017 №3, 2018 №4). 1 məqalə isə (Bulletin of surgery in Kazakhstan. 2019.) xaricdə, SCOPUS-a daxil olan elmi nəşrdə dərc olunmuşdur. İki məqalə və bir tezis təkmülliflidir.

Dissertasiyanın həcmi və strukturu. Dissertasiya işi kompyu-terdə yiğilmiş 185 səhifədə (219055 işaret) şərh edilmiş və “Giriş” (həcmi: 13620 işaret), “Dissertasiyanın əsas məzmunu” (həcmi: 26757 işaret), “Yekun” (həcmi: 15485 işaret), “Nəticələr” (həcmi: 2841 işaret) “Praktiki tövsiyələr” (həcmi: 909 işaret), “İstifadə edilmiş ədəbiyyat siyahısı” və “Şərti işaretlər və ixtisarlar” struktur bölmələrindən ibarətdir.

“Dissertasiyanın əsas məzmunu” bölməsi 6 fəsilə ayrılmışdır: I fəsil. «Ədəbiyyat icmali» (həcmi: 26757 işaret), II fəsil. «Tədqiqatın material və metodları» (həcmi: 12562 işaret), III fəsil. «İşemiyənin müddətindən asılı olaraq qaraciyər toxumasında baş vermiş dəyişikliklər» (həcmi: 22098 işaret), IV fəsil. «Müxtəlif müddətli işemiyadan sonra aparılan reperfuziyanın təsirindən qaraciyər toxumasında baş vermiş dəyişikliklər» (həcmi: 51531 işaret), V fəsil. «Antioksidant müdafiə sisteminin gücləndirilməsi şəraitində yaradılan işemiyənin təsirindən qaraciyər toxumasında baş vermiş dəyişikliklər» (həcmi: 18633 işaret), VI fəsil. «Antioksidant müdafiə sistemi gücləndirilmiş təcrübə heyvanlarında reperfuziyanın nəticələri» (həcmi: 57368 işaret).

İstifadə edilmiş ədəbiyyat siyahısı 196 mənbəni əhatə edir ki, bunlardan 13-ü azərbaycan, 94-ü rus və 89-u digər dillərdədir. Tədqiqat işi 41 şəkil, 15 cədvəll və 3 diaqramla illüstrasiya olunmuşdur.

TƏDQİQATIN MATERİAL VƏ METODLARI

Tədqiqat işi Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində və Patoloji anatomiya kafedrasında yerinə yetirilmişdir.

Təcrübələr çəkisi 200-250 qram arasında olan cinsi xətti bəlli olmayan 160 baş ağ siçovul üzərində aparılmış və yerinə yetirilərkən 1986-cı ildə Strasburqda qəbul edilmiş Avropa Bioetik Komitəsinin təcrübəyə götürülmüş onurğalı heyvanlarla davranışmaq haqqında Helsinki deklarasiya qaydalarına ciddi riayət edilmişdir.

Təcrübə heyvanları 8 qrupa bölünməsdür (cədvəl 1). Təcrübələr başa çatdıqdan sonra hər birinə 1 ml kalipsol məhlulu yeridilmiş və tam ağrısızlaşdırma şəraitində qaraciyər çıxarılmış və ondan hazırlanmış homogenatda lipidlərin sərbəst peroksidləşməsi intensivliyi (LSP), antioksidant müdafiə sisteminin (AMS) markerləri təyin edilmişdir. LSP markerlərindən olan hidrogen peroksidi (H_2O_2) ilə malon dialdehidinin (MDA) qatılığı Asakava T., Matsishita S⁸. üsulu ilə, (DK) diyen konyuqantları isə İ.D.Stalnaya⁹. tərəfindən işlənmiş metodla təyin edilmişdir.

AMS-in markerlərindən səthi və struktur daxili zülal SH (sulfo hidril) qrupları Ellman¹⁰, ümumi antioksidant fəallığı (ÜAF) Benzie və Strein¹¹, reduksiya olunmuş qlütation və katalazanın qatılığı Bergmeyer¹² üsulu ilə təyin edilmişdir.

Qaraciyər strukturunda baş vermiş dəyişiklikləri hematoksilin və eozin, karmin boyaqları (Best üsulu) ilə boyadılmış preparatların mikroskopik tədqiqi ilə öyrənmişik.

⁸ Asakawa T., Colorig condition of TBA test for detecting lipid hydroperoxides Asakawa T., Matsushita S. // Lipids 1980, №3, p 137-140

⁹ Стальная И.Д. Метод определения диеновой конюгации ненасыщенных выших жирных кислот. // Современные методы в биохимии М. Медицина 1997, стр.63-64.

¹⁰ Ellman G. Tissue sulfhydryle qroups // Archives of biochemistry and Biochysics, 1959, vol 16, №48. p.6046-6057.

¹¹ Benzie I.F. The ferric reducing ability of plasma (FRAP) as measure of antioxidant power the FRAP assay Benzie I.F., Strain I.I. // Anal.Biochem 1996 №1,p.70-76.

¹² Bergmeyer H. Biochemistry infarmation Methods of enzymatic analysis // Verlag chemie 1974, v.2, p.45-47.

Cədvəl 1.**Təcrübə heyvanlarının qruplara bölünməsi**

| Nö | qruplar | Aparılan təcrubələr | sayı |
|----|---------|---|------|
| 1 | 1-ci | İntakt vəziyyət | 5 |
| 2 | 2-ci | Qaraciyərin işemiya modelinin yaradılması | 15 |
| 3 | 3-cü | 5 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya | 25 |
| 4 | 4-cü | 15 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya | 25 |
| 5 | 5-ci | 30 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya | 25 |
| 6 | 6-ci | Əzələ daxilinə meksidol yeritdikdən 4 saat sonra işemiya modeli yaradılmışdır | 15 |
| 7 | 7-ci | Əzələ daxilinə meksidol yeritdikdən sonra yaradılmış işemiyanın 5-ci dəqiqəsində reperfuziya aparılmışdır. | 25 |
| 8 | 8-ci | Əzələ daxilinə meksidol yeritdikdən sonra yaradılmış işemiyanın 30-cu dəqiqəsində reperfuziya aparılmışdır. | 25 |

Alınmış kəmiyyət göstəriciləri müasir tövsiyələr əsasında Styudentin t meyarı, eyni zamanda Uilkokson-Manna-Uitinin qeyri parametrik U-meyarından istifadə etməklə statistik olaraq işlənmişdir. Tədqiq olunan göstəricilər arasında qarşılıqlı təsirin korrelyativ analizi Brave-Pirson üsulu ilə aparılmışdır. Alınmış nəticələr elektron cədvəldə hesablanmışdır.

TƏDQİQATIN NƏTİCƏLƏRİ VƏ ONLARIN MÜZAKİRƏSİ

Müəyyən edilmişdir ki, intakt vəziyyətində (1-ci qrup) olan ağ siccovulların qaraciyərində H_2O_2 -nin qatlılığı $2,46 \pm 0,14$ ş.v.-ə, DK-nın qatlılığı $1,418 \pm 0,11$ v/ml-ə, MDA-nın qatlılığı isə $1,55 \pm 0,02$ nmol/mq-a bərabərdir.

Səthi yerləşən zülal SH qruplarının fəallığı $33,5 \pm 0,7$ nmol/mq-a, strukturdaxili zülal SH qruplarının qatlılığı $22,7 \pm 0,7$ nmol/mq-a,

reduksiya olunmuş qlüütationun qatılığı $13,2 \pm 0,4$ nmol/mq-a, katalazanın qatılığı $265,9 \pm 0,57$ ş.v.-ə, ÜAF-in fəallığı isə $40,6 \pm 0,3\%$ -ə bərabərdir.

İntakt vəziyyətində olan aq siçovulların qaraciyərinin strukturu normal vəziyyətdə olub, hepatositlər bir-biri ilə anastomozlar əmələ gətirərək qaraciyə tirləri şəklində mərkəzi venadan radiar yerləşmişdir. Qaraciyə tirlərinin hər biri eninə iki hepatositdən təşkil olunmuşdur. Tirləri təşkil edən hepatositlərin arasında öd kanalcıqları, onların arasında isə sinusoidlər yerləşir. Qaraciyə tirlərinin arasında sinusoidlərlə qan v.centralisə doğru hərəkət edir. Sinusoidlərin divarı sinusoidal hüceyrələrdən (endoteliositlər, ulduzabənzər retikuloendoteliositlər, lipositlər və piy hüceyrələri) təşkil olunmuşdur. Sinusoidlərdə bazal membran yoxdur. Disse boşluğu retikulyar liflərlə örtüldüyündən intakt heyvanlarda çətin görünür. Buna baxmayaraq retikulyar liflər qaraciyə payçıqlarının əsasını təşkil edir.

İntakt heyvanlarda qaraciyə toxumasının mikroskopiyası zamanı qaraciyə payçıqlarının şərti olaraq 3 hissə ayrıldığı aydın görünür. Belə ki, v.centralisin ətrafında mərkəzi, ara və periportal hissələr yerləşmişdir.

Portal traktlar birləşdirici toxuma lifləri ilə əhatə olunmuş afferent qan damarlarının terminal şaxələrindən (v.porta, a.hepatica) və ödü payçıqlardan xaric edən öd axacaqlarından təşkil olunmuşdur. Portal trakt eyni zamanda limfa damarları və sinir lifləri iə əhatə olunmuşdur.

2-ci qrupa daxil olan təcrübə heyvanlarında qaraciyə arteriyası bağlandıqdan 5 dəqiqə sonra homogenatda H_2O_2 -nin qatılığı 22% ($p<0,01$), MDA-nın qatılığı 6,4% ($p<0,01$), DK-nın qatılığı isə 4,7% ($p<0,01$) artmışdır. Bu onu göstirir ki, işemiyanın qısa müddəti olmasına baxmayaraq LSP intensivləşməyə doğru istiqamətlənmişdir. Buna müvafiq olaraq AMS zəifləməyə doğru meyllənmişdir. Lakin işemiyanın 5-ci dəqiqəsində qaraciyə toxumasında AMS-in markerlerinin qatılığının azalması o qədər də nəzərə çarpacaq olmamışdır (cədvəl 2).

2-ci qrupa daxil olan təcrübə heyvanlarında 5 dəqiqə müddətində işemiya yaradılmış və bu təcrübə heyvanlarında işiq mikroskopu ilə müayinədə qaraciyə toxumasında və toxumanı təşkil etmiş payçıqlarında nəzərə çarpacaq struktur dəyişikliklər aşkar

olunmamışdır. Belə ki, hepatositlərin bir-biri ilə anastomozlar əmələ gətirərək qaraciyər tirləri şəklində mərkəzi venadan radiar istiqamətdə yerləşmiş və qaraciyərin histoarxiotektonikasında zədələnmə müşahidə olunmamışdır.

Cədvəl 2.
Qaraciyərdə işemiyanın müddətindən asılı olaraq LSP və AMS markerlərinin qatılığının homogenatda dəyişmə dinamikası

| № | markerlər | İntakt vəziyyət | İşemiyanın davam müddəti | | |
|---|-------------------------------|-----------------|--------------------------|------------------|-------------------|
| | | | 5 dəq | 15 dəq | 30 dəq |
| 1 | H ₂ O ₂ | 2,46±0,14 | 3,00±0,07 * | 3,36±0,09 * | 4,04±0,14 * |
| 2 | MDA | 1,55±0,02 | 1,65±0,02 * | 1,80±0,03 * | 2,33±0,13 * |
| 3 | DK | 1,418±0,011 | 1,484±0,013 * | 1,668±0,033 * | 1,70±0,2* * |
| 4 | Səthi z.SH | 33,5±0,7 | 33,3±0,7 ** | 31,4±0,6 *** | 29,5±0,8 * *** |
| 5 | Strukt.z.SH | 22,7±0,7 | 22,4±0,6 ** | 20,5±0,8 ** | 18,7±1,1 *** |
| 6 | Qlüütation | 13,2±0,4 | 13,1±0,4 ** | 11,7±0,8 ** | 10,4±0,9 *** |
| 7 | Katalaza | 265,9±0,5 | 265,4±0,5 ** | 263,4±0,9 *** | 261,6±1,5 *** |
| 8 | ÜAF | 40,6±0,3 | 40,0±0,5 ** | 38,9±0,6 *** | 37,0±0,7 * |

Qeyd. * p<0,001; * p<0,01; ** p>0,05; *** p<0,05;

Ancaq işemiyanın 15-ci dəqiqliyindən başlayaraq qaraciyə toxumasında LSP-nin markerlərində aşağıdakı dəyişikliklər olmuşdur. H₂O₂-nin qatılığı intakt qrupla müqayisədə 36,5%, MDA-nın qatılığı 16,1%, DK-in isə 18,4% artmışdır. AMS markerlərində isə azalma müşahidə olunmuşdur. Belə ki, səthdə yerləşən zülal SH qrupunun qatılığı 6%, struktur daxili SH qrupu 9,6%, reduksiya olunmuş qlütationun qatılığı 11,5%, ÜAF-in qatılığı 4,4% azalmışdır.

Lakin adları gösterilən markerlərdən fərqli olaraq katalazanın qatılığı cəmisi 1% azalmışdır. İşemiyanın 5-ci dəqiqəsindən fərqli olaraq 15-ci dəqiqəsində qaraciyər tırlarının hepatositlərinin arasında olan əlaqələr zəiflədiyindən boşluqlar əmələ gəlmışdır.

İşemiyanın 30-cu dəqiqəsində isə AMS-nin markerlərinin qatılığı azalmaqdə davam etmişdir. Səthdə yerləşən zülal SH qrupunun qatılığı 12%, struktur daxili SH qrupu 18%, reduksiya olunmuş qlütationun qatılığı 21%, ÜAF-in qatılığı 9%, katalaza 1,6% azalmışdır. LSP markerlərindən H₂O₂-nin qatılığı intakt qrupla müqayisədə 64% ($p<0,001$), MDA-nın qatılığı 50% ($p<0,001$), DK-in isə 20% ($p<0,001$) artmışdır. 30-cu dəqiqədə isə mərkəzi vena ətrafindakı hepatositlərin əksəriyyətində hidropik distrofiya, hətta nüvənin fragmentasiyası baş vermişdir. Bir qrup hepatositlərdə isə plazmolemmannın tamlığı pozulmuşdur.

3-cü qrupa daxil olan təcrübə heyvanlarında 5 dəqiqə davam edən işemiyadan sonra reperfuziya aparılmış və 24 saat müddətində qaraciyər toxumasında oksidativ stressin, AMS-in və hepatositlərin strukturunda baş vermiş dəyişikliklər öyrənilmişdir.

Müəyyən edilmişdir ki, 5 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya birinci 30 dəqiqədə qaraciyərdə oksidativ stressi daha da intensivləşdirmişdir. Lakin sonrakı müddətlərdə qaraciyər toxumasında oksidativ stressin intensivliyi bir qədər azalır. Belə ki, reperfuziyanın 30-cu dəqiqəsində qaraciyərin toxumasında intakt vəziyyətlə müqayisədə H₂O₂-nin qatılığı 54,5% ($p<0,001$), MDA-nın qatılığı 51% ($p<0,001$), DK-nın qatılığı 9% ($p<0,001$) artmışdır. Reperfuziyanın 24 saat sonra bu artım müvafiq olaraq 39% ($p<0,01$), 35% ($p<0,05$) və 12% ($p<0,001$) təşkil etmişdir. AMS-in markerlərində də dəyişikliklər olmuşdur. Reperfuziyanın 30-cu dəqiqəsində səthdə yerləşən zülal SH qrupunun qatılığı 1,5%, struktur daxili SH qrupu 5%, reduksiya olunmuş qlütationun qatılığı 8,3%, ÜAF-in qatılığı 5% azalmışdır. Lakin adları gösterilən markerlərdən fərqli olaraq katalazanın qatılığı cəmisi 1% azalmışdır. Reperfuziyanın 24-cü saatında isə müvafiq olaraq 6,2%, 10%, 8,3%, 7%, 1% azalma olmuşdur.

5 dəqiqə müddətində yaradılmış işemiyadan sonra aparılan reperfuziyanın müddətindən asılı olaraq qaraciyər toxumasında

aşağıdakı dəyişikliklər aşkar edilmişdir. Reperfuziyadan 15 dəqiqə sonra qaraciyəri təşkil edən, histoloji quruluşuna daxil olan portal trakt ətrafindakı sinusoidlər və sinusları təşkil edən boşluqlar qanla dolmuşdur. Sinusoidal sahələrin isə aydın görünən ödemi, hepatositlərin hialin damlalı və hidropik distrofiyası diqqəti cəlb edir. Portal trakt ətrafi sahələr neytrofil leykositlər ilə infiltrasiya olunmuşdur. Mərkəzi vena qanla dolmuşdur. Reperfuziyadan 30 dəqiqə sonra qeyd olunan struktur dəyişiklikləri bir qədər də dərinləşərək daha da aydın görünən işemiya əlamətləri ilə diqqəti cəlb etmişdir. Belə ki, qaraciyərin portal traktı ətrafindakı hepatositlərin regenerator aktivliyi yüksəlmış, nüvələri böyümüşdür. Bəzi hepatositlərdə kariopiknoz əlamətləri görünmüştür. Lakin buna baxmayaraq hüceyrələrin membranları tamlığını saxlamışdır. Qaraciyər toxumasının bəzi sahələrində isə qaraciyər hüceyrələri apoptoza məruz qalmışdır. Reperfuziyadan 1 saat sonra qaraciyər toxumasından götürülmüş nümunələrdən hazırlanmış mikropreparatların mikroskopiyası zamanı, damarların doluqanlılığının davam etməsi, hepatositlərin regenerator aktivliyinin yüksəlməsi, iri və ikinüvəli hepatositlərin miqdarının çoxalması, tədqiqatın əvvəlki günlərindən fərqləndirici əlamətləri ilə özünü birüzə vermişdir. Sinusoidlər doluqanlıdır. Reperfuziyadan 3 saat sonra qaraciyər toxumasından hazırlanmış mikropreparatlarda damarlarda doluqanlılığın daha çox artması diqqəti cəlb etmişdir. Preparatların mikroskopiyası zamanı diqqəti cəlb edən əlamətlərdən biri də hepatositlərin sitoplazmasında və nüvəsində bərpanın davam etməsidir. Ödemin olması paralel olaraq, öz növbəsində portal trakt ətrafinda leykositar infiltrasiya ilə özünü göstərmişdir. İşıq mikroskopu ilə müayinə nəticəsində müəyyən edilmişdir ki, reperfuziyadan 24 saat sonra hepatositlərdə bərpa prosesləri başlamış, eyni zamanda sinusoidal boşluqlarda ödemin azalması qeyd olunmuşdur. Bir qrup hepatositlərdə isə bərpa prosesi tam şəkildə başa çatmışdır. Hepatositlərin mərkəzində yerləşmiş nüvələr hiperxromdur, bəzi yerlərdə iki nüvəli hepatositlərin miqdarı artdır. Belə ki, iki nüvəli hüceyrələrin sayının artması, qaraciyərin funksional fəallığının, eləcədə toxumanın normal quruluş istiqamətində daha intensiv bərpasını göstərir.

15 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya qaraciyər toxumasında LSP-nin intensivliyini 5 dəqiqəlik işemiya müddətinə nisbətən daha da intensivləşdirir. Reperfuziyanın 30-cu dəqiqlik sənədində qaraciyər toxumasında H₂O₂-nin qatılığı intakt vəziyyətlə müqayisədə 62% ($p<0,001$), MDA-nın qatılığı 51% ($p<0,001$), DK-nın qatılığı isə 26% artdır. Reperfuziyanın 24-cü saatında isə qaraciyər toxumasında LSP məhsullarının qatılığında olan artım müvafiq olaraq H₂O₂-nin qatılığı 63% ($p<0,01$), MDA-nın qatılığı 89% ($p<0,001$), DK-nın qatılığı 34% ($p<0,001$) təşkil etmişdir. Buradan göründüyü kimi işemiyadan müddəti uzandıqca qaraciyərdə LSP məhsulları daha çox toplanır və artım reperfuziyanın 24-cü saatında da müşahidə olunur.

15 dəqiqə müddətində yaradılmış işemiyadan sonra reperfuziyanın qaraciyərin strukturuna təsirinin nəticələri aşağıdakılardan kimi olmuşdur.

Reperfuziyadan 15 dəqiqə sonra bu qrupa daxil olan təcrübə heyvanlarının qaraciyər toxumasından alınmış mikroskopik kəsiklərin müayinəsində, payçıqların sinusoidləri bir qədər genişlənmiş, mərkəzi vena az doluqanlılığı ilə 5 dəqiqəlik işemiyadan fərqlənmişdir. Hepatositlərin sitoplazmasında vakoul distrofiya, portal trakt ətrafında isə leykositar infiltrasiya qeyd olunmuşdur. Hepatositlərdə membran keçiriciliyi cüzi artmışdır.

Reperfuziyadan 30 dəqiqə sonra qaraciyər toxumasını təşkil edən payçıqların sinusoidləri genişlənmiş, mərkəzi vena zəif doluqanlılığı ilə diqqəti cəlb etmişdir. Mərkəzi vena ətrafında yerləşən hepatositlərin sitoplazmasında danəli əlavələrin olması, portal trakt ətrafında isə interstisial ödem, payçıqların periferik hissəsindəki hepatositlərin bir hissəsində hidropik distrofiyaya uğraması aşkar olunmuşdur. Hepatositlərin sitoplazmasında qlikogen danələri qeyribərabər paylanmışdır. Mərkəzi vena isə doluqanlılığı ilə seçilir. Reperfuziyadan 1 saat sonra qaraciyər toxumasından hazırlanmış preparatların mikroskopiyası zamanı qaraciyər payçıqlarının sinusoidlərinin genişlənməsinin davam etməsi aşkar edilmişdir. Mərkəzi vena daha aydın doluqanlılığı ilə əvvəlki müşahidə günlərindən seçilmiştir. Reperfuziyanın 3-cü saatında qaraciyərdə sinusoidlər genəlmış və doluqanlıdır. Mərkəzi vena da eyni

zamanda genişlənmiş və sahəsini bir qədər artırılmışdır. Mərkəzi vena ətrafında yerləşən hepatositlərdə hidropik distrofiya və büzüşmüş nüvəli hepatositlər - kariopiknoz qeyd olunur. Portal trakt ətrafında, eləcədə periportal sahədə leykositar infiltrasiyanı aydın görmək mümkündür. Reperfuziyadan 24 saat sonra qapaciyər toxumasından hazırlanmış preparatların hematoksilin və eozin boyağı ilə boyadıqdan sonra müayinəsi zamanı, preparatlarda aşağıda sadalanın mənzərə yaranmışdır. Qaraciyər toxuması sağlam toxuma quruluşuna xas xüsusiyyətlər əldə etmişdir və payçıqları normal struktura qayıtmışdır. Zədələnməyə məruz qalmış hepatositlərlə yanaşı görüş sahəsində əksər hepatositlərdə bərpa prosesi və portal traktlarda ödemin azalması qeyd olunmuşdur. Sinusoidlər və mərkəzi vena doluqanlılığı ilə digər damarlardan seçilmişdir.

Reperfuziyadan sonra qaraciyər toxumasında AMS-in vəziyyətində də müvafiq dəyişiklik baş vermişdir.

5 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziyanın 30-cu dəqiğəsində qaraciyər toxumasında səthi zülal SH qrupunun qatılığı intakt vəziyyətlə müqayisədə 1,4%, strukturadxili zülal SH qrupunun qatılığı 6,8%, reduksiya olunmuş qlütationun qatılığı 4,9%, katalazanın qatılığı 1%, ÜAF-ın qatılığı isə 5,2% azalmışdır. Buradan göründüyü kimi qan axının bərpa olunmasına baxmayaraq qaraciyər toxumasında AMS kompensasiya oluna bilməmiş və onun markerlərinin qatılığı azalmaqdə davam etmişdir.

Sonrakı müayinə müddətlərində antioksidant müdafiə sistemi markerlərinin zəifləməsi davam etmişdir. Belə ki, reperfuziyanın 24-cü saatında səthi zülal SH qrupunun qatılığı intakt vəziyyətlə müqayisədə 6,2%, strukturadxili zülal SH qrupunun qatılığı 10,1%, reduksiya olunmuş qlütationun qatılığı 8,3%, ÜAF-ın qatılığı isə 7% azalmışdır. Lakin katalazanın qatılığında elə bir ciddi dəyişiklik aşkar edilməmişdir.

Beləliklə, bizim apardığımız təcrübələrin nəticəsi göstərir ki, 5 dəqiqə müddətində davam edən işemiya qaraciyər toxumasında AMS sönükləşdirir və bu proses qanaxının bərpasından sonra da davam edir. İşemiyanın müddəti uzandıqca həmin fonda aparılan reperfuziyadan sonra AMS-də baş verən dəyişikliklər daha qabarıq şəkil almışdır.

Belə ki, işemiyanın 30-cu dəqiqəsində qan axının bərpasının 15 dəqiqəsində səthi zülal SH qrupunun qatılığı intakt vəziyyətlə müqayisədə 20%, strukturdaxili zülal SH qrupunun qatılığı isə 32%, reduksiya olunmuş qlüütationun qatılığı 37%, katalazanın qatılığı 3,7%, ÜAF-in qatılığı isə 16,8 azalmışdır. Reperfuziyanın sonrakı mərhələlərində (30-cu, 60-cı dəqiqələrində) AMS markerlərinin qatılığı azalmaqdə davam edir. Bu proses reperfuziyanın 3-cü saatında davam etsə də əvvəlki müşahidə müddətlərindən fərqli olaraq bir qədər mülayim xarakter daşımışdır. 24-cü saatda isə artıq kompensasiya olunmağa başłasa da yenə də intakt vəziyyətində olan təcrübə heyvanlarında olan səviyyədən aşağı olmuşdur. Bizim apardığımız təcrübələrin nəticəsi göstərmişdir ki, işemiyanın dərhal sonra qan axının bərpası qaraciyər toxumasında AMS-i zəiflədir və işemiya müddəti uzandıqca bu proses daha da qabarıq şəkil alır.

30 dəqiqə müddətində işemiya yaratıldıdan sonra qan axını bərpa edilməsindən 15 dəqiqə sonra qaraciyərdən hazırlanmış preparatların mikroskopiyası zamanı, portal traktı təşkil edən damarların və eləcədə mərkəzi venanın qanla dolması diqqəti cəlb etmişdir. Periportal və damarətrafi arakəsmələr zəif ödemli olmuş, mukoid şışməyə məruz qalmışdır. Mikroskopik müayinədə qaraciyər toxuması payçıqlı quruluşunu saxlamağına baxmayaraq, septalarda zəif dezorganizasiya nəzərə çarpılmışdır. Sinusoidlər genişlənmiş və mozaik dəyişikliyə uğramışlar. Disse sahəsindəki boşluqların ödemi aşkar görünür. Hepatositlərdə distrofik və nekrobiotik dəyişikliklər tədqiqata daxil olmuş digər qrup heyvanlarından götürülmüş nümunələrlə müqayisədə daha da dərin olmuşdur. Portal sahədə yerləşmiş bəzi hepatositlərin sitoplasmaları homogenləşmiş, nüvələri hiperxrom boyanmışdır. Lakin nüvələrin kariolemması dağılmamışdır. Mərkəzi vena ətrafindakı hepatositlərdə portal traktdakı hepatositlərə nisbətən daha ağır dəyişikliklər baş vermişdir. Belə ki, hepatositlərdə hidropik distrofiya, nüvənin fragmentasiyası aşkar olunur. Hepatositlərin bir qrupunda plazmolemmannın tamlığı pozulmuşdur. Reperfuziyanın 30 dəqiqə sonra götürülmüş qaraciyər toxumasından hazırlanmış preparatların mikroskopik müayinəsi zamanı, hepatositlərdə distrofik və nekrobiotik dəyişikliklərin davam etməsi aydın görünmüştür. Belə ki, sinusoidlər və mərkəzi vena

genişlənmişdir, doluqanlılığı ilə diqqəti cəlb edir. Portal traktda, eləcə də periportal sahədə ödəm və doluqanlılıq artdı. İki nüvəli hepatositlərin miqdarı da artmışdır. Reperfuziyadan 1 saat sonra, mikroskopik müayinədə hepatositlərdə hialin damları və hidropik distrofiyanın davam etməsi aydın görünür. Sinusoidlərin doluqanlılığı və genişlənməsi bu yarımqrupda da təkrarlanmışdır. Bununla yanaşı portal traktlarda da damarların genişlənməsi və onların ətrafında isə interstitsial ödemin inkişaf etməsi müşahidə olunur. İki nüvəli hepatositlərin miqdarı az miqdarda artmışdır. Reperfuziyadan 3 saat sonra qaraciyərdən hazırlanmış preparatlarda sinusoidlər genişlənmiş vəziyyətdə görünür. Sinusoidlərin, mərkəzi venaların doluqanlılığı və onun sayəsində genişlənməsi periportal sahənin də nisbətən yerinin dəyişməsinə gətirib çıxartmışdır. Bundan başqa portal trakt ətrafında limfo-leykositar infiltrasiya aydın görünür və çoxnüvəli hepatositlər nəzərə çarpır. Reperfuziyadan 24 saat sonra portal trakt ətrafında interstitsial ödemin azalması, hepatositlərin və onların hüceyrəvi komponentlərinin hissəvi bərpası, regenerator aktivliyin yüksəlməsi aşkar edilmişdir. Retikulyar liflərin tamlığı saxlanılmış, sinusoidlər və mərkəzi vena doluqanlığı ilə özünü göstərmişdir. Hepatositlərdə zülal sintezinin sürətlənməsini eks etdirən “Tutqun sitoplazma əlamətləri fenomeni” bunu təsdiq edən patohistoloji dəlil sayıla bilər. Lakin hepatositlərin sitoplazmasında səpələnmiş halda olan qlikogen qeyri bərabər paylanmış və əvvəlki müşahidələrə nisbətən miqdarı azalmışdır. İşemiya müddətinin artması ilə qlikogenin miqdarı da azalmışdır.

Antioksidant müdafiə sistemi gücləndirilmiş (6-ci qrup) ağ siçovullarda işemiyanın 5-ci dəqiqəsindən başlayaraq qaraciyər toxumasında oksidativ stresin intensivliyi nəzərə çarpacaq dərəcədə azalmışdır. Belə ki, homogenatda H_2O_2 -in qatılığı intakt vəziyyətdən 12%, MDA-nın qatılığı 5%, DK-nin qatılığı 1% artıq olsa da nəzarət qrupu ilə müqayisədə müvafiq olaraq 8%, 1% və 1% azalmışdır. Bu onu göstərir ki, işemiyadan əvvəl orqanizmə meksidolun yeridilməsi AMS-ni gücləndirmiştir.

Modelin yaradılmasının 30-cu dəqiqəsində işemiya sahəsinin genişlənməsi ilə bağlı olaraq oksidativ stress daha sürətlə intensivləşmişdir. Orqanizmə meksidol yeritdikdən sonra nəzarət

grupu ilə müqayisədə qaraciyər toxumasında H_2O_2 -nin qatılığı 2%, MDA-nın qatılığı 6%, DK-nın qatılığı 2% azalmasına baxmayaraq oksidativ stress markerlərin qatılığı intakt vəziyyətlə müqayisədə müvafiq olaraq 61%, 40% və 17% yüksək olmuşdur.

AMS-in markerlərinin qatılığında da müvafiq dəyişikliklər baş vermişdir. İşemiyanın 5-ci dəqiqəsində səthdə yerləşən və strukturadxili daxili zülal SH qruplarının qatılığı nəzarət qrupu ilə müqayisədə hər biri 7%, reduksiya olunmuş qlütationun qatılığı 21.5%, ÜAF-in qatılığı isə 7% yüksəlmişdir. Lakin bu markerlərdən fərqli olaraq katalazanın qatılığında elə bir ciddi dəyişiklik müşahidə olunmamışdır (cədvəl 3).

Cədvəl 3

İşemiyanın müddətindən asılı olaraq reperfuziyann 24-cü saatında qaraciyər toxumasında oksidativ stresin və AMS-in vəziyyəti

| № | Markerlər | İşemiyadan 5 dəqiqə sonra | | İşemiyadan 30 dəqiqə sonra | |
|---|-------------|---------------------------|-------|----------------------------|-------|
| | | M±m | P | M±m | P |
| 1 | H_2O_2 | 3,42±0,21 | 0,01 | 4.26±0.09 | 0,001 |
| 2 | | 2.10±0,19 | 0,05 | 2.52±0.09 | 0,001 |
| 3 | DK | 1.582±0.018 | 0,001 | 1,932±0.024 | 0,001 |
| 4 | Səthi z.SH | 31,4±0,8 | 0,05 | 23.1±1.0 | 0,001 |
| 5 | Strukt.z.SH | 20,4±1,3 | * | 10,4±1.3 | 0,001 |
| 6 | Qlüütation | 12,1±1,0 | * | 6.1±0,7 | 0,001 |
| 7 | Katalaza | 262.9±0.6 | 0,01 | 251,6±1.7 | 0,001 |
| 8 | ÜAF | 37.8±1.3 | 0.05 | 29,4±1.4 | 0,001 |

Qeyd. * P>0,05.

30 dəqiqə davam edən işemiya zamanı isə nəzarət qrupu ilə müqayisədə səthi zülal SH qrupunun qatılığı 7%, strukturadxili zülal SH qrupunun qatılığı 12%, reduksiya olunmuş qlütationun qatılığı 24%, ÜAF isə 11% artmışdır. Katalazanın qatılığı stabil qalmışdır.

AMS-in gücləndirilməsindən sonra aparılan reperfuziyanın nəticələrinin müəyyən edilməsi üçün təcrübələr 7-ci qrupa daxil olan ağ siçovullar üzərində aparılmışdır.

Müəyyən edilmişdir ki, 5 dəqiqə müddətində davam edən işemiya fonunda qan axımın bərpasından 15 dəqiqə sonra qaraciyər toxumasında H_2O_2 və MDA-nın qatılığı intakt vəziyyətlə müqayisədə hər biri 2%, DK-nın qatılığı isə 6,5% yüksək olmuşdur. Lakin bununla yanaşı AMS-in gücləndirilməsinin nəticəsi olaraq nəzarət qrupu ilə müqayisədə OS intensivliyi həddən artıq azalmışdır. Bunun təzahür forması olaraq qaraciyərdə H_2O_2 -nin qatılığı 17%, MDA ilə DK-nın qatılığı isə hər biri 11% azalmışdır. Bu müsbət dinamika sonrakı müşahidə günlərində davam edərək reperfuziyanın 30-cu dəqiqəsində qaraciyər toxumasında OS markerlərinin qatılığının azalması davam etmişdir. Bu qrupa daxil olan təcrübə heyvanlarının qaraciyərində H_2O_2 -nin qatılığı intakt vəziyyətdə olan səviyyəyə çatmasa da nəzarət qrupu ilə müqayisədə 12%, MDA-nın qatılığı 21%, DK-nın qatılığı isə 8% azalmışdır. Sonrakı müşahidə müddətlərində də qaraciyər toxumasında OS məhsullarının qatılığı azalmaqdə davam edərək reperfuziyanın 24-cü saatında qaraciyər toxumasında H_2O_2 -nin və MDA-nın qatılığı normallaşmışdır. DK-nın qatılığı isə intakt vəziyyətdə olan səviyyədən cəmisi 5% yüksək olmuşdur.

Aldığımız nəticələr göstərir ki, orqanizmə meksidol yeridilməsi nəticəsində 5 dəqiqə müddətində davam edən işemiyanın sonra qaraciyərə qan axının bərpa edilməsi intensivləşmiş OS-i depressiya uğradır. 30 dəqiqə müddətində davam edən işemiyanın sonra aparılan reperfuziya bir qədər fərqli nəticələr vermişdir. Reperfuziyanın 15-ci dəqiqəsində qaraciyər toxumasında H_2O_2 -nin qatılığı intakt vəziyyətdə olan səviyyə ilə müqayisədə 24%, MDA-nın qatılığı 15%, DK-nın qatılığı 11% yüksək olmuşdur. Lakin meksidolun təsiri nəticəsində adı çəkilən markerlərin qatılığı nəzarət qrupu ilə müqayisədə müvafiq olaraq 27%, 28% və 11% azalmışdır. Bu müsbət dinamika təcrübənin digər müşahidə günlərində də davam etmişdir (cədvəl 4).

5 dəqiqə müddətində davam edən işemiya fonunda aparılan reperfuziyanın 15-ci dəqiqəsindən başlayaraq 24-cü saata qədər qaraciyər toxumasında AMS-in markerlərinin qatılığı mütəmadi olaraq artmışdır.

15-ci dəqiqədə səthi zülal SH qrupunun qatılığı nəzarət qrupu ilə müqayisədə 4%, strukturdaxili zülal SH qrupunun qatılığı 3%,

reduksiya olunmuş qlütationun qatılığı 18,5%, katalazanın qatılığı 1%, ÜAF-nin qatılığı isə 7% artdır. AMS markerlarının qatılığının artması reperfuziyanın 30-cu dəqiqəsində də davam etmişdir. Səthi zülal SH qrupunun qatılığı 3%, strukturdaxili zülal SH qrupunun qatılığı 2%, reduksiya olunmuş qlütationun qatılığı ilə ÜAF-in qatılığının hər biri 7% artdır. Katalazanın qatılığı isə stabil qalmışdır.

Reperfuziyanın 24-cü saatında isə qaraciyər toxumasında səthi zülal SH qrupunun qatılığı nəzarət qrupu ilə müqayisədə 3%, strukturdaxili zülal SH qrupunun qatılığı 8%, reduksiya olunmuş qlütationun qatılığı 11%, katalazanın qatılığı 1%, ÜAF-in qatılığı 9% yüksəlmişdir. Buradan göründüyü kimi reperfuziya müddəti uzandıqca AMS-in bərpa tempi dalğavarı şəkil almışdır (cədvəl 4).

30 dəqiqəlik işemiyadan sonra aparılan reperfuziya zamanı qaraciyərdə AMS markerlarının qatılığının artması 5 dəqiqə müddətində davam edən işemiyadan bir qədər fərqli nəticələr vermişdir.

Reperfuziyanın 15-ci dəqiqəsində səthi zülal SH qrupunun qatılığı nəzarət qrupu ilə müqayisədə 10% artıq olmuşdur. Strukturdaxili zülal SH qrupunun qatılığında olan artım 19%-ə çatmışdır. Reduksiya olunmuş qlütationun qatılığı nəzarət qrupu ilə müqayisədə 21%, katalazanın qatılığı 2%, ÜAF-in qatılığı isə 4% artdır. Bu artım sonrakı müşahidə günlərində də davam etmişdir. Təcrübələrin sonunda (reperfuziyanın 24-cü saatinfda) AMS markerlarının qatılığı normal həddə daha yaxın olmuşdur. Səthi zülal SH qrupunun qatılığı normadan 14%, strukturdaxili zülal SH qrupunun qatılığı 18%, reduksiya olunmuş qlütationun qatılığı 24%, katalazanın qatılığı 3%, ÜAF-in qatılığı isə 14% aşağı olmuşdur.

Orqanizmdə AMS-in gücləndirilməsi şəratində yaradılan işemiyə fonunda aparılan reperfuziyadan sonra qaraciyərin strukturunda da müvafiq dəyişikliklər baş vermişdir.

5 dəqiqə müddətində yaradılmış işemiya fonunda aparılan reperfuziyanın 30-cu dəqiqəsində hepatositlərin distrofik və degenerativ dəyişiklikləri nəzərə çarpacaq dərəcədə azalmışdır. Sinusoidlərin mərkəzinin genişlənməsi və digər əlamətlər qaraciyərin qan təchizatının nisbətən yaxşılaşmasını göstərir.

Cədvəl 4.

Meksidol qəbul etmiş ağ ciçovullarda 30 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziyann OS və AMS-nə təsiri

| № | Marker | İntakt vəziyyət | Reperfuziyadan sonra | | | |
|---|-------------------------------|--------------------|----------------------|------------------|------------------|------------------|
| | | | 15 dəqiqə | 30 dəqiqə | 1 saat | 3 saat |
| 1 | H ₂ O ₂ | 2,46±0,14 | 3,04±0,23 * | 3,26±0,15 *** | 3,67±0,04 *** | 3,44±0,16 *** |
| 2 | MDA | 1,55±0,02 | 1,79±0,07 **** | 1,58±0,15 *** | 2,07±0,13 *** | 2,36±0,17 *** |
| 3 | DK * | 1,418±0,011 | 1,576±0,039 | 1,594±0,038 * | 1,63±0,055 * | 1,64±0,55 * |
| 4 | Səthi z.SH | 33,5±0,7 | 29,4±0,7 * | 28,8±0,8 * | 28,7±0,8 * | 28,6±1,1 * |
| 5 | Strukt.z.SH | 22,7±0,7 | 18,4±1,1 * | 18,0±1,1 * | 17,9±1,1 * | 18,1±1,6 *** |
| 6 | Qlüütation | 13,2±0,4 | 10,0±0,9 *** | 9,8±0,7 * | 9,7±0,7 * | 9,9±1,0 *** |
| 7 | Katalaza | 265,9±0,5 | 261,2±1,4 ** | 258,2±1,8 * | 257,6±1,8 * | 257,0±2,2 * |
| 8 | ÜAF | 40,6±0,3 | 36,9±0,7 * | 35,7±1,0 * | 34,6±0,9 *** | 34,4±1,4 * |
| | | | | | | 34,8±1,8 *** |

Qeyd. * P<0,01; ** P<0,05 ; *** P<0,001

Reperfuziyadan 3 saat sonra isə qaraciyerdə regenerator bərpa prosesinin yaxşılaşmasından irəli gələn əlamətlər o, cümlədən “tutqun sitoplazma əlamətləri fenomeni”, sinusoidlərin genişlənməsi, mərkəzi venanın doluqanlığı müşahidə edilir. Bu proses 24-cü saatda daha qabarıq şəkildə təzahür edir. Lakin əvvəlki tədqiqatlarda olduğu kimi burada da qaraciyər strukturunda baş vermiş pozitiv dəyişikliklər işemiyanın müddəti ilə tərs mütənasiblik təşkil edir. Belə ki, işemiya müddəti 30 dəqiqə davam edən heyvanlarda aparılan reperfuziyadan sonra qaraciyerdə gedən regenerator process bir qədər zəifləmiş olur. Reperfuziyanın yalnız 1-ci saatından başlayaraq hepatositlərdə baş vermiş distrofik dəyişikliklər geriyə inkişaf etmətə başlayır. Reperfuziyanın 3-cü saatında isə artıq hepatositlərdə sürətli regenerator proseslərin baş verməsini göstərən əlamətlər o, cümlədən nüvələrin böyüməsi, sitoplasmaların tutqunlaşması, hüceyrə membranlarının bərpa olması aşkar edilir. Bütün bunlar bir daha sübut edir ki, işemiya və ya reperfuziya zamanı qaraciyerdə baş vermiş oksidativ stress qaraciyər toxumasında gedən struktur dəyişikliklər arasında korrelativ əlaqə mövcuddur. Bununla bağlı olaraq qan axının dayandırıldığı andan başlayaraq işemiya yaradılmış üzvə antioksidant yeritmək lazımdır.

NƏTİCƏLƏR

1. Qaraciyər arteriyasının sixılma müddətinə paralel olaraq qaraciyər toxumasında oksidativ stress inkişaf edir, qaraciyərin payçıq strukturu saxlanılsa da portal trakt və mərkəzi vena ətrafindakı hepatositlərin tamlığının pozulması artır, hialin damlalı və hidropik distrofiya inkişaf edir, hüceyrə membranına əsas dağıdıcı təsir hidrogen peroksid tərəfindən göstərilir [1,10,11].
2. Qaraciyerdə qan axımının bərpası ilə bağlı olaraq inkişaf edən reperfuziya sindromu zamanı oksidativ stressin intensivliyi işemiyanın müddətindən asılıdır. 5 dəqiqə müddətində davam edən işemiya fonunda aparılan reperfuziyanın 15-ci dəqiqəsində qaraciyər toxumasında H_2O_2 -nın qatılığı intakt vəziyyətlə 28,5%, MDA-nın qatılığı 15%, DK-nın qatılığı isə 5,5% artmışdır. 15 dəqiqə müddətində davam edən işemiya fonunda isə reperfuziyanın 15-ci

- dəqiqəsində oksidativ stress markerlərinin qatılığının artması müvafiq olaraq 49%, 22% və 21% təşkil etmişdir [4,6,9].
3. Reperfuziya sindromu zamanı qaraciyər toxumasında lipidlərin sərbəst peroksidləşməsi reperfuziyanın müddətilə düz mütənasibdir. 5 dəqiqlik işemiyadan sonra aparılan reperfuziyanın 15-ci dəqiqəsində qaraciyər toxumasında intakt vəziyyətlə müqayisədə H_2O_2 -nin qatılığı 28,5%, MDA-nın qatılığı 15%, DK-nın qatılığı isə 5,5% artmışdır. 30-cu dəqiqdə isə bu artım müvafiq olaraq 54,5%, 51% və 9% təşkil etmişdir. 60-ci dəqiqdə isə H_2O_2 -nin qatılığı dəyişməsə də, MDA-nın qatılığı 57%, DK-nın qatılığı isə 13% artmışdır [2,3,14].
4. 15 dəqiqə müddətində formaləşan işemiyadan sonra aparılan reperfuziya qaraciyər toxumasında lipidlərin sərbəst peroksidləşməsini intensivləşdirdiyindən reperfuziyanın 30-cu dəqiqəsində homogenatda H_2O_2 -nin qatılığı intakt vəziyyətlə müqayisədə 62%, MDA-nın qatılığı 51%, DK-nın qatılığı isə 26% yüksəltmişdir. 60-ci dəqiqdə bu artım müvafiq olaraq 66%, 83% və 29% təşkil etmişdir. Reperfuziyadan 3 saat sonra qaraciyər toxumlarından hazırlanmış homogenatda H_2O_2 -nin qatılığının artması 82%-ə, MDA-nın qatılığının 119%-ə, DK-nın qatılığının artması isə 32%-ə çatmışdır [5,9,14].
5. 30 dəqiqə müddətində davam edən işemiyadan sonra aparılan reperfuziya zamanı qaraciyər toxumasında lipidlərin sərbəst radikallaşma prosesi daha da intensivləşmişdir. Reperfuziyanın 15-ci dəqiqəsində H_2O_2 -nin qatılığı intakt vəziyyətlə müqayisədə 68%, MDA-nın qatılığı 61%, DK-nın qatılığı 25% artmışdır. Reperfuziyanın davam müddəti ilə lipidlərin sərbəst radikallaşması prosesinin intensivliyi arasında korrelyativ əlaqə olub, 24-cü saatda H_2O_2 -nin qatılığının artmasında olan fərq 73%-ə, MDA-nın qatılığı arasında olan fərq 62%-ə, DK-nın qatılığı arasında olan fərq 36%-ə çatmışdır [3,6,8].
6. Antioksidant müdafiə sisteminin gücləndirilməsi işemiya zamanı oksidativ stressin baş verməsini əhəmiyyətli dərəcədə saxlayır. Lakin işemiyən müddəti artdıqca oksidativ stressin baş verməsi artır. İşemiyən 5-ci dəqiqəsində qaraciyər toxumasında H_2O_2 -nin qatılığı təcrübə heyvanlarının 80%-də, MDA-nın qatılığı 60%-də,

DK-nın qatılığı 40%-də normal səviyyəsini saxlamışdır. Meksi-dolun təsirindən işemiyaya uğramış qaraciyər toxumasında orqanizmin ümumi antioksidant müdafiə sistemi güclənir. Lakin işemiyənin müddəti uzandıqca antioksidant müdafiə sistemi zəifləməyə doğru istiqamətlənir [5,7,12,13].

PRAKTİK TÖVSIYƏLƏR

1. Qaraciyərin transplantasiyası zamanı reperfuzion sindromun profilaktikası məqsədilə işemiya başlayan andan qanaxımının bərpasına qədər və ondan sonrakı müddətdə (reperfuziyanın 24-cü saatına qədər) orqanizmə ümumi antioksidant müdafiə sistemini yüksəltmək məqsədilə antioksidantın yeridilməsi vacibdir.
2. Reperfuziya sindromunun profilaktikası üçün antioksidantdan istifadə etməklə alınan nəticələrdən patoloq anatomlar, patoloq fizioloqlar, hepatoloqlar, cərrahlar, biokimyaçılar, farmakoloqlar istifadə edə bilərlər.
3. Əldə edilən məlumatlar tədris prosesində, yəni patoloji anatomiya, patoloji fiziologiya, bioloji kimya, farmakologiya, cərrahi xəstəliklər fənləri üzrə keçirilən dərslərdə, müvafiq ixtisaslar üzrə ordinator və rezidentlərin hazırlığında istifadə edilə bilər.
4. Reperfuziya sindromu zamanı apardığımız tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar qaraciyər xəstəlikləri eləcə də transplantologiya ilə əlaqəli məsələlərə dair monoqrafiya və məlumatlarda eks oluna bilər.

DİSSERTASIYANIN MÖVZUSUNA DAİR DƏRC OLUNMUŞ ELMİ İSLƏRİN SİYAHISI

1. İşemiyanın müddətindən asılı olaraq ağrı şikayətlərin qaraciyərinin strukturunda baş vermiş dəyişikliklər. // Sağlamlıq 2014 №5. S. 154-159.
2. İşemiyanın müddətindən asılı olaraq ağrı şikayətlərin qaraciyərinin strukturunda baş vermiş dəyişikliklər. // Təbabətin aktual problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi praktik konfransın materialları. Bakı 2015. S.189.(Ələkbərov A.Ə., Ağacanova A.X., İsayev A.N.).
3. The state of oxidative stress in hepatic ischemia. Science and Education Materials of the XI International research and Practice conference. vol. 11 April 6th-7th 2016. Munich, Germany. 2016 p.187-190. (Gasanov A.B., Garayeva S. G.).
4. Reperfuziyanın müddətindən asılı olaraq qaraciyər toxumasında baş vermiş dəyişikliklər. // I Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi. 13-16 oktyabr 2016. P.39. Bakı, Azərbaycan.
5. Reperfuzion sindrom zamanı qaraciyərdə morfoloji və biokimyəvi dəyişikliklər, onların patogenezində antioksidant müdafiə sisteminin rolü. // Təbabətin aktual problemləri 2017. Azərbaycan Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı 2017 s.149 (Ələkbərov A.Ə., Orucov M. T., İbişova A.V.).
6. Reperfuziyadan sonra qaraciyər toxumasında sərbəst radikallaşma prosesinin vəziyyəti və reperfuziyanın müddətindən asılı olaraq onun intensivliyinin dəyişməsi. //Azərbaycan Təbabətinin müasir nailiyyətləri 2017 №3 səh.237-240. (Q.Ş.Qarayev).
7. İşemiyanın müddətindən asılı olaraq qaraciyər toxumasında antioksidant müdafiə sistemində baş vermiş dəyişikliklər. //Azərbaycan Təbabətinin müasir nailiyyətləri 2017 №4. səh.106-110. (N.O.Quluyev, S.Q.Qarayeva, G.Y.Hacıyeva).
8. Qaraciyərin işemiyası müddətindən və hepatositlərdə oksidativ stressin intensivliyindən asılı olaraq toxuma strukturunda gedən dəyişikliklər. //Sağlamlıq 2017 №5. səh.152-155. (Həsənov Ə.B., Qarayeva S.Q., Quluyeva S.V., Əliyeva S. İ).

9. Qaraciyər işemiyasının erkən mərhələsində aparılan reperfuziya-dan sonra sərbəst radikallı oksidləşmə prossesinin intensivləşməsi. //Azərbaycan Tibb jurnalı 2017 №3. səh. 57-61. (Qarayev Q.Ş., Hacıyeva G.Y.).
10. Ağ siçovulların qaraciyərində baş verən struktur dəyişikliklərin reperfuziyanın müddətindən asılılığı. //Azərbaycan Tibb jurnalı 2018 №1. səh.90-93.(Həsənov Ə.B.).
11. Reperfuziyanın müddətindən asılı olaraq qaraciyərin strukturunda baş verən dəyişikliklər (Eksperimental tədqiqatlar) //Təbabətin aktual problemləri. Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın materialları. Bakı 2018 səh.212. (Ağacanova A.X., Bağırzadə M M).
12. Effect of reperfusion to the antioxidant protection system of hepatic tissue in early stage of ischemia. //Bulletin of surgery in Kazakhstan. 2019. №2 (59) p. 12-16.
13. Qaraciyər toxumasında işemiyanın müddətindən asılı olaraq anti-oksidant müdafiə sisteminde baş verən dəyişikliklər. // Azərbaycan Tibb Universitetinin insan anatomiyası və Tibbi Terminalogiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi praktik konfransı. // dekabr 2019-cu il. səh.61-62. (Qarayev Q.Ş., Həsənov R.P., Cəbrayılov C.Ə.)
14. Reperfuziyadan sonra qaraciyər toxumasında sərbəst radikallaşma prossesinin vəziyyəti, reperfuziyanın müddətindən asılı olaraq intensivliyyinin dəyişməsi. //Azərbaycan Tibb Universitetinin insan anatomiyası və Tibbi Terminalogiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi praktik konfransı. // dekabr 2019-cu il. səh.72-73. (Həsənov Ə.B., Əliyev M.B., Ələkbərov A. Ə.).

Dissertasiyanın müdafiəsi "1d" deçəbr 2024-cü il tarixində saat 13.00Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən BED 4.20 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: Az 1022. Bakı şəhəri, A.Qasimzadə küçəsi, 14 (konfrans zalı)

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya ilə avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin internet saytında (<https://wwwamu.edu.az>) yerləşdirilmişdir.

Avtoreferat "31" oktyabr 2024-cü il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 21.10.2024
Kağızın formatı: 60x84 1/16
Həcmi: 38090 işarə
Sifariş: 170
Tiraj: 100
"Təbib" nəşriyyatı